

Azərbaycan, Türkiyə və Türk-mənistan prezidentlərinin Türkmenbaşı şəhərində keçirilmiş zirvə görüşü son günlərin ən mühüm siyasi yeniliklərindən biri kimi maraqlı məqamları ilə tarixə düşdü. Bu görüş, ilk növbədə, türk dövlətlərinin birliyi ilə bağlı niyyətlərin addım-addım gerçəkləşməsi, qarşıya qoyulan hədəflərin yaxınlaşması baxımından böyük əhəmiyyət daşıyır.

2010-cu il sentyabrın 16-da Türkдilli ölkөlөrin dövlөt başçılarının İstanbulda keçirilmiş X Zirvө görüşündөn bөri bu ölkөlөr arasında өмөkdaşlığı tөmin eden Türkдilli Dövlөtlөrin Өмөkdaşlıq Şurası adı altında fəaliyyət göstөrөn qurum ölkө rəhbөrlөrinin müvafiq qərarına əsasən, hazırda Türk Dövlөtlөri Təşkilatı adı ilə çoxşaxəli işini davam etdirir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Türk Dövlөtlөri Təşkilatına üzv ölkөlөrdür. Macarıstan və Türkmenistən isə bu qurumda müşahidəçi statusunda təmsil olunur. Son illər xüsusi silə Azərbaycan və Türkiyənin ardıcıl səyləri ilə Türk Dövlөtlөri Təşkilatının fəaliyyəti daha da güclənməkdədir. Təşkilatın tədbirləri, təşəbbüsler irəli sürməsi və bu təşəbbüslerin icrası istiqamətində işlər intensivləşib. Qlobal proseslərə təsir imkanları genişlənib. Türk Dövlөtlөri Təşkilatının fəaliyyəti heç bir ölkөnin maraqlarına qarşı yönəlməyib. Əsas məqsədi өməkdaşlıqdan, qarşılıqlı faydalara əldə edilməsindən ibarət olan bu qurum eyni dilə, oxşar mədəni mühitə malik xalqların birliyinin gücləndirilməsi, türk ölkөlөri arasında siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional birlilik formatının müəyyənləşdirilməsi ilə bağlı xoş niyyətləri ortaya qoyur.

Dövlət dilləri türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan, Türkiyə və Türkmenistan etnik, dini-mənəvi və digər ortaq dəyərlər baxımından bu birliyin formallaşmasında mühüm rol oynayır. Son onilliklərdə Azərbaycan və Türkiyə bir millət, iki dövlət olmağın bütün dünya üçün ən parlaq nümunəsini yaradır. Ötən il ölkələrimiz arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Başqa turkdilli ölkələr arasında da integrasiyanın güclənməsi, münasibətlərin inkişaf edərək ən yüksək mərtəbəyə yüksəlməsi çox arzu ediləndir. Azərbaycan bununla bağlı xoş niyyətlərini ortaya qoyur, türk dövlətləri arasında münasibətlərin inkişafı üçün bütün faydalı təşəbbüsleri dəstəkləyir, bir çox hallarda özü təşəbbüsü üzərinə götürür, qarşılıqlı əməkdaşlıqlara açıq olduğunu nümayiş etdirir. Bu baxımdan, Azərbaycan başqa turkdilli ölkələr, o cümlədən Türkmenistanla da six əməkdaşlıq əlaqələrinə malikdir. Qeyd edək ki, dekabrın 14-də Türkmenistana gerçəkləşən səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə son bir ildə ikinci səfəridir. 2017-ci ildə ölkəmizlə Türkmenistan arasında strateji tərəfdəşliq həqında bəyannamə imzalanıb.



Türk birliyinə tarixi xidmət

Azərbaycan, Türkiyə və Türk-mənistan beynəlxalq təşkilatlar, o-cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Azərbaycan Prezidentinin Zirvə görüşündəki çıxışında da bəyan etdiyi kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Rəsmi statistik məlumatlara görə, təkcə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən isə Azərbaycan iqtisadiyyatına 14 milyard dollara yaxın sərmayə yatırılıb. Eyni inkişaf tempi Türkmenistanla ticarət dövriyyəsində də özünü göstərir. Belə ki, son bir ildə Azərbaycanla Türkmenistan arasında ticarət dövriyyəsi 5 dəfə artaraq rekord həddə çatıb.

çox təzciyənləndir. Azərbaycan əhalisi la bağlı xoş niyyətlərini ortaya qoyur, türk dövlətləri arasında münasibətlərin inkişafı üçün bütün faydalı təşəbbüsleri dəstəkləyir, bir çox hallarda özü təşəbbüsü üzərinə götürür, qarşılıqlı əməkdaşlıqlara açıq olduğunu nümayiş etdirir. Bu baxımdan, Azərbaycan başqa türkdilli ölkələr, o cümlədən Türkmenistanla da six əməkdaşlıq əlaqələrinə malikdir. Qeyd edək ki, dekabrın 14-də Türkmenistana gerçəkləşən səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə son bir ilde ikinci səfəridir. 2017-ci ildə ölkəmizlə Türkmenistan arasında strateji tərəfdəşliq həcimdə boyanma imzalanıb.

Bütün bu layihələr, öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır.

"Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri qısa müddətə uğurla yerinə yetirib və nəticədə bütün dünya üçün xüsusi önəm daşıyan tranzit ölkəsinə əvvəlib. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artması da ölkəmizin qlobal iqtisadiyyatda getdikcə artan rolunu, nəqliyyat-kommunikasiya layihələrinə qoymulan sərmayələrin, bu istiqamətdə atılmış addımların önemini göstərir.

Ölkələr və xalqlar arasında orta tarixi köklər, mənəvi dəyərlər həm nə qədər mühüm birləşdirici amillər olsa da, etiraf edək ki, iqtisadi əlaqələr olmayanda, müasir dövrdə qarşılıqlı faydalar yaranmayanda bütün bu tarixi bağlılıqlar da elə tarix səviyyəsində qalır. Ən yaxşı haldan müəyyən mədəni tədbirlərin predmeti kimi xatırlanır. Amma müasir dövrdə bu bağlılıqlar həm də güclü iqtisadi əlaqələrə əsaslananda, birge layihələrlə möhkəmlənəndə daha da güclənir və ölkələr, xalqlar arasında ki inama, gələcəyə baxışa, birgə niyətlərə xüsusi dəyər qatır. Bu mənəda, Azərbaycanın və Türkiyənin iştirakı ilə həyata keçirilmiş qlobal layihələr, başqa türkdilli ölkələrin de hansısa şəkildə həmin layihələrə cəlb olunması və yaxın gələcəkdə dəyişdənəqəd tətbiq olunduğu planlaşdırılmışdır.

qurulması perspektivi türk dünyasının birliyinə ən böyük xidmətdir.

Torpaqlarımızın işgaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş tarixi zəfərimizdən sonra bu sahədə imkanlar daha da genişlənir. Azərbaycan regionda marağı olan hər kəs üçün əməkdaşlıq qapısı açır. Bu əməkdaşlıq imkanlarından faydalanan ölkələrin əhəmiyyətli bir hissəsi də məhz türk dövlətləri olacaq. Xüsusilə, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında tarixi bağlanlığını bərpa edəcək. Təsadüfi deyil ki, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bu məqama xüsusi toxundu, hazırlıda Zəngəzur dəhlizinin açılması ilə bağlı fəal şəkildə aparılan işlər haqqında məlumat verdi. Dövlət rəhbərimiz bəyan etdi ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Getdikcə genişlənməkdə olan potensialdan birləşmədən sonra, xüsusilə Xəzər qonşumuz olan türk ölkələrinin Azərbaycanın yaratdığı global nəqliyyat infrastrukturundan məqsədönlü şəkildə istifadəsinə şərait yaratmaq üçün dövlətimiz mövcud infrastruktur layihələrini daha da inkişaf etdirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda il ərzində 15 milyon ton yüksək qiymətli qəbul edə bilən portdur və bu həcm 25 milyon tona çatdırılacaq. Keçən il Xəzər dənizi sahilində Əlat Azad İqtisadi Zonasının təməli qoyulub və artıq orada ilk rezidentlər yerləşib. Azərbaycan Prezidenti Türkiyə və Türkmenistan şirkətlərini də bu zananın imkanlarından faydalanağa davət edib.

Dövlətimiz əlavə sərmayələrlə Bakı-Tbilisi-Qars dəmir yoluñun ötürüçülük qabiliyyətini də artırmaqdadır. Eyni zamanda ölkəmizin malik olduğu Bakı Gəmiqayırmə Zavodu, böyük mülki hava yük donanması, son illər azad edilmiş yurdularımızda tikilən hava limanları hesabına sayı daha da artaraq 8-ə çatan beynəlxalq hava limanları bu sahədə imkanları genişləndirir. Bütün bunlar iqtisadi inkişafa təkan verdiyi qədər ortaqlayihələr ətrafında bir araya gələn, bir-birinə inanan, güvənən türk dövlətlərini daha da yaxınlaşdırır, bu birləşmə sarsılmaz edir.

Dünyanın yeni çağırışlarla, təhdidlərlə üzləşdiyi müasir dövrümüzdə türk dövlətlərinin belə qarşılıqlı inamı, müştərək tədbirləri, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Zirvə görüşü zamanı dövlət rəhbərləri arasında aparılan müzakirələr, əldə olunan razılaşmalar, ticarət, mədəniyyət, enerji, nəqliyyat və digər bu kimi istiqamətlərdə imzalanın müxtəlif sənədlər, türk dövlətlərinin birliliyi üçün yeni fürsetlər açır. Tarixən türk dünyasının əsas mərkəzlərindən olan Azərbaycanı XXI əsrдə də bu burlıyın mərkəzində görmək güরүvericidir.